

...QOY QƏHR OLSUN MÜHARİBƏ

Qafar Cəfərlinin “Şəhid bayraq” dramı ətrafında düşüncələr



*Musa XANBABAZADƏ,
filoloq-ədəbiyyatşünas*

“Şəhid bayraq” yazılıçı-dramaturq Qafar Cəfərlinin “Qıl körpüsündə rəqs” (Bakı-“Ecoprint” - 2024) kitabında yer alan üçüncü dramadır. Yığcam süjetli bu dram birlərdən altışəkillidir. Hadisələr, əsasən, cəbhə bölgələrindən uzaqda, yəni müharibə getməyən bölgələrin birində cəreyan edir. Bu bölgədə nə top - pulemyot atəsləri eşidilir, ne təyyarə ugultuları qulaq batırır, ne də avtomat güllələri viyildayır. Döyüş səhnələri isə yox dərəcəsindədir. Ancaq müharibə və onun dəhşətləri bütün çılpaqlı ilə bu savaş getməyen bölgədə da açıq-aydın duyulur və hamı, hər kəs burada da müharibəyi nifrat duyğusu ilə yaşayır, müharibənin ürkəklərə vurduğu yaralar özünükü bilir və düşmənənən sənif-rət-qəzəb duyğuları kükrəyir. Burada - bu sakit bölgədə şəhid anaların, nişanlı qızların, körpə usaqlarının fəryad-naləri yer-göy dağıdır, matəm - yax mərasimləri qapıları gezir, azan sesləri, allahu-əkbər sədaları göylərə qalxır, dibigörünmən boşluqlarda dirirən. Və bütün bunları dramaturq təfərrütə varmadan dramin süjet xəttinə mahir-cəsinə transfer edir. Və sanki demək isteyir ki, bu ağlaşmalar bu yas məclisləri elə özüyündə müharibəyə bir etiraz, bir protestodur, hər allahu-əkbər nidası hərbə zərbədir, hərbə müharibədir, hərbin süqutunu yaxınlaşdırıran-tezdirən mənevî-əxlaqi hay-hayravdır.

"Şehid bayraq" dramının nüvesində ədəbiyyatda çox az işlənən, bəlkə, heç işlənmeyən bir olay dayanır: Qurban adlı bir əsgər Daşaltı uğrunda döyüşlərdə ağır yaranılar. Komandırı Polad Qurbanın güllədən deşik-deşik buslatını əynindən soyundurur, öz buslatımı Qurbana geydirir, həkim çağırtdırıb Qurbanı ona təhvil verir. Qurban qospitalda dünyasını dəyişir. Üstündə heç bir sənədi olmur. Üzü tanınmaz olduğundan üstündəki buslatdakı yazıdan (ad və soyaddan) birlər kİ, şəhid Poladdır. Və onun nəşini rayonlarında - ata-anasına göndərirler. Polad hissəyə qayıdından sonra Qurbanın şəhid olduğunu bilir və herbi hissənin nüma-yəndələrlə Qurbangılı başsağlığına gedir.

Bu həcmə kiçik, fəqət mənə və mündəricə baxımdan böyükdən də böyük, ağirdan da ağır olay oxucu (tamasaçı) ruhunu dərhal ələ alır, onun

hiss-duyularını yerinden oynadır ve bu olayı dramik eseri üçün mövzu seçən dramaturq Qafar Cəfərliyə “Əhsən, aferin” deməkən belə çekinmir. Və oxucu (tamaşaçı) o eseri, o tamaşanı sevir ve bəyənir ki, orada yalan danışılır, orada reallıqdankənar heç ne udurulmur, hadisə ve hadisələr təbii axarı ilə inkişaf edir, oxucu və tamaşanın iç düşyəsimi təzəleyir, dün-yagörüşünü zənginləşdirir, ruhuna yeniləşmə-təzələşmə havası doldurur. Nədir o təzələşmə, o yeniləşmə? Bayrağın şəhidlik mərtəbəsinə qaldırılması bayrağın rəmzləşdirilməsi, bayrağın müqəddəsləşdirilməsi. Bayrağın əmanət kimi nəsildən-nasılə ötürülməsi və bù əmanətin evlərdə, idarə və müəssisələrdə müqəddəslilik kimi珊瑚. Şəhidlərin ruhunu bayrağın özündə yaşatması və nehayət, bayrağın da insanlar kimi şəhidlik zirvəsinə ucalmasına, eli-obası ilə qocalması: “Müharibədə tək insanlar şəhid olmur. Evlər, kəndlər, şəhərlər, tanklar, maşınlar və əlbəttə ki, bayraqlar da şəhid olurlar. Bayraqlar da əsgər kimi düşmənə hücum çəkir, döyüşür və bəzən de şəhidliy yüksəlir. Şəhid əsgərin de yeganə təsəllisi əlindəki bayraqı köksü-nə sixmaq olur, sanki döyük yoldaşlığı ilə vidalaşır. Mənə (bu, Fərhad kişiyyət işarədi - M.X.) verdiyin şəhid qanına bulasan bayraq da şəhid bayraqdır. Fərq budur ki, şəhid ömrünü başa vurub torpağı qovuşur. Şəhid bayraq isə şəhidlərin ruhunu özündə yaşatmaqla ömrünü davam etdirir”. (səh.137)

Bayrağın müqəddesi, Quran aye-lərinin bərabərliyi dramın bütün personajlarına ezzidir, doğmadır. Və onlarla biri (Polad) və həyat yoldaşı Nuri, Fərhad və qadını Sevda, Teymur və Zeynəb xanım) bayrağı döne-döna öpür, gözlerin sürtür, səliqə-sahmanlı yerda hifz edir. Dramın 6-ci şeklinin remarcasında oxuyuruz: Teymur (o, Qurbanın atasıdır - M.X.) işarə ilə üstündə şəhid qanı olan bayrağı gösterir. Fərhad (o, Poladin atasıdır - M.X.) dolusunmuş halda həmin bayrağı bü-kür, ayaq üstdə öpüb iki gözüñün üstüne qoyur və ayaq üstdə olan Teymura verir. Teymur da bayrağı alır, öpür, gözlerinin üstüne qoyur" (səh.136) Bu kiçik müəllif qeydində bayraq adı bayraqlıdan çıxır, vətənin, yurdun obraszına çevirilir, müqəddasların müqaddəsi kimi sevilir, öyülür və ən qiymətli, ən dəyərli ucalıq mərtəbəsinə yüksəlir. Və dramaturq çox haqlı olaraq drama bu yerində "Bayraqları bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölen varsa vətəndir" beytini Teymur kişisinin dilindən sesləndirir. Bu, çox yerinə düşən, həm də situasiya ilə bağlı bir nüans, bir fırsat, bir poetik priyomdur.

Dramaturq Qafar Cəfərlinin dramatik səhnəyə getirdiyi şəhid bayraq, həm də şəhid bayraqdır, həm də igid bayraqdır. O, sahibinin - şəhid Qurbanın şəhidliyinin canlı şahididir. O, sahibinin, yeni Qurbanın igidliyinin mərətəbesində - ucalığındadır. O mərtəbədə elə uca, elə qəlibdir ki, hər anadan doğulana o mərtəbə, o yüksəkliklə nesib olmur. Ora safların və təmizlərin, pəkların və büllürların əbədi aramgahi, əbədi rahatlaşdırıcı mütqəddəslikidir. Ora elə zirvədir ki, orada yalnız yurd şəhidleri, yurd aşıqları, yurd sadıqları qərarlaşır, qış-boran bilmeyir, yalnız

ve yalnız baharlaşırlar, gülzarlaşırlar
Qafar Cəfərlinin şəhid obrazları kim!

"Şəhid bayraq" dramında bütün qohrəmanlar müsbətdir, mənfi planda rəsm edilən birçə qohrəman belə yoxdur. Burada hamı, hər kos vətən naminə döyüşür, vətən yolunda can qoyur - həm ön cəbhədəkiliş, həm də arxa cəbhədəkiliş. Cəbhə xətti hamının üzərindən keçir, hamı vuruşur, hamı döyüşür ki, müharibə, lənətə golmiş müharibə tez başa çatsın, həm də bizimkilişin qələbəsi, bizimkilişin zəfəri! Və arxa cəbhədəkiliş öz şəhid balaları ilə faxərt hissə keçirir və bunu özlərinə şərəf-şan kimi qəbul edir ki, balaları vətən uğrunda şəhid olublar: "Müqəddəs Quranı-Kərimdə deyilir ki, şəhid olanları heç də ölü zənn etmə! Əsil həqiqətdə onlar diridirlər. Biz də nə vaxtsa ölüb gedərik, amma şəhidlər əbədin diridirlər. Qoynonların müqəddəs ruhları xətir Allah günahlarınızı bağışlasın". (səh.138)

Şəhidlik zirvəsi - əbədiyyətin bünövrəsi, ədəbiyyətin əlcətməliq minarəsi. Şəhidlik zirvəsi - var-dövlətlə fəth olunmayan, milyon-milyon vəridatın gücündə basılmaşın bir hünər meydani, bir hünər kövəngəsi.

Şəhidlik zirvəsi - bəşər övladının
əsrlər boyu arzusunda olduğu parlaq
və aydın bir sabahı.

Şəhidlik zirvəsi - zirvələrin ən ucası, ən qocası.

Şəhidlik zirvəsi - bütün zirvələrin qapanması, bütün zirvələrin parlaq və nurlu cəvrəsi.

Xoşbəxtdir o zirvədə yatanlar, xalqın dua-sənasına batanlar, ömrünü ömürlərə qatanlar!

Polađ vo Qurban od-alovlarda bərkiyən, möhkəmlənən iki vətən oğlu, iki el balası. Hər biri Vətən qoruyucusu, Vətən qalası. Od ələyirdilər düşmən başına. Düşməni boğurdurla göz yaşına. Vətən eşqi, yurd sevgisi doğmaşdırılmışdı onları. Ağır-qanlı cəbhələrdə arxa-dayaq idilər bir-birinə. Polad komandır idi, Qurban isə sıratı əsgər. Polad qayğı göstərirdi Qurbanə. Gözü həmişə bu parçasının üstündə idi. Qurbanı özüna qardaş, dost bilirdi. Bu iki vətən oğlu haqqında Teymur

ominin dediklorına dıqqat kasılık: "Oğlum Qurban hər dəfə telefon danışığında komandırı Polad barədə ağzı doluslu danışırdı. Onu böyük qardaş hesab edirdi. Sağ olsun Polad ki, oğlumu ağır yaralı vəziyyətdə qucağından döyüş zonasından çıxarıb həkimə təhlil verib. Şəhid olmaq isə oğlumun qisməti imis. (soh.135)

Komandir Polad isə cəbhə yoldaşını - Qurbanı belə xaralterizo edir: "Teymur əmi, Zeynəb ana, dostum olduğun üçün demirəm, oğlunuz çox iigid, qorxmaz, ölümün gözünü dik baxan, necə deyərlər, şir ürəkli oğul idi. Ən çətin təpsiriqlərə onunla gedirdim. Mənə deyirdi ki, mühəribədən sonra toy edib sevdiyim qızla evlənərəm, sən də toyuma çağıraram. Heyif ki, qışmet olmadı". (səh.139) Komandir Poladın Qurban haqqında dedikləri kövrəldir həm Teymur əmini, həm də Zeynəbi. Zeynəb ağlayır, Teymur əmi isə doluxsunur və hər ikisi, eñ onlarla beraber oxucular da (tamaşaçılar) mühəribəyə nifrot kükreyir və həm dünən, həm də bugünün mühəriba həvalı prezidentlərinə, baş nazirlərinə və bütün mühəriba havadalarlarına "Bəsdi-

rin, kəsin müharibələri. Qoy dünya rahat nəfəs alsın. Qoy ürəkləri qorxu, səksəkə bürüməsin" deyibən daxilən hayqırıllar.

Dramda iki el ağsaqqalının, iki el ağbirçeyinin görüşü, bir-birinə ürəkdirik vermosı ibratmazdır, çoxşırılık ənənəyə hörmət və bu ənənəni yaşatmaq, onu daha da uzun ömürlü etməkdir. Yaşarı ənənə üstündə boy atdıqları üçün hər iki ağsaqqal (Teymur, Fərhad), hər iki ağbirçək (Sevda, Zeynəbat) oxucuya (tamaşaçıya) dogma və məhrəmdir, ruhuna tez yol tapır, ürəyində tez də aşıyan qurur. Oxucu (tamaşaçı) iftixarlanır, qırurlanır ki, bu ağsaqqal və bu ağbirçək möhz onun yurduslarında, onun təməldəşləri və sələfləridir. Güclü sələf-güclü xələf, heç kəs onu almaz hədəf. Alsa belə, olar tələf. Nəcə ki, erməni fasıstları Qafar Cəfərli-nin sağlam kök üstündə böyüyənlərini (tabor komandiri Poladı, snayper Qurbanı) nə öldürə bildilər, nə də


Qurbanı - no şadıra ondu, - no de möglübiyyətə uğradılar. Öksina, külüli-aləməi özlərinə güldürdülər, çünki "köksüz" - rişəsiz idilər. Şair demis-kən, olmadı kök, olmadı rişə, səfıl və möhtəlacıq sənə bər pişə. Teymurın oğlu şəhid Qurbanan ata-anasına bir övlad nişanası qalmır. Ata-ana buna yalnız tövüsüflərin, amma bunu özlərinə dərd etmirlər. Çünkü Qurbanın qanına bulaşan bayraq-şəhid bayraq artıq Qurbanın atası Teymur kişidədir. Şəhid bayraq Teymur ataya, Zeynəb anaya Qurbanдан ən dəyəribi miras, ən qiymətsiz bir yadigarıdır. Və Teymur əmi, Zeynəb ana yaşadıcaq şəhid bayraq da yaşayacaq, ömür edəcək, Qurbanın ruhunu, həyacan və izitibralarını özü ilə bərabər yaşadacaq. Şəhid Qurbanın naşı Fərhad kişigilin şəhidlər xiyabanındadır. Teymur əmi və qadını Zeynəb oğlunun məzərini ziyarətdən sonra Fərhad kişiyyə dərin minnətdarlıq ifadə edərək deyir: "Şəhid basdırılan torpaq, harda olmasından asılı olmayıaraq, müqaddəsdir. Oğlumun şəhid ruhunu narahat etmək istəmirəm. Oğlum indi siğndığı evində qalacaq". (səh.137-138)

Polad hörbçi zabitidir. I və II Qarağ mühəribələrində peşəkarcasına vuruşub. General Polad Həsimovun şəhid olduğunu canlı şahididir. O qararlaşdırıb ki, mütləq komandırının qisasını alısm: "İl general Polad Həsimov 2016-ci ilin aprelində Tərtərin Talış kəndi ətrafında gedən döyüşlərdə mənim komandırım olmuşdu. İki ay əvvəl adaşım Tovuz döyüşlərində şəhid olanda nələr yaşadığımı gördüm. Komandırının qisasını alacağım bu günü mən çıxdan gözləyirdim. İndi heç kim məni fikrimdən daşındıra bil-məz" (səh.111) Polad uzun çək-çevirdən sonra arvadı Nəzirindən, ata-anasından cəbhəyə yola düşməsinin razılığını alır. Çox sevinir, daha da ürekli olur. Quran altından keçir. Qəlbə fərəh və iftiixarla dolu Polad anasına deyir: "İnan mono, bu Qarabağ uğrunda son döyüşümüz olacaq. Ya torpaqları azad edib itmiş şərəfimizi qaytaracaqıq, ya da ki, ömrü boyu vicdanı, namusu le-kəli gəzəcəyik". (səh.117). Söz verdi Polad, oldu sözün ağası, qalmadı qabağında bir erməni diğası. Qovdu, qovdu, ya qovdu. Erməni vəhşətindən curnuldu. Odlar yurdı.

(Davamı 5-ci sahifədə)

...QOY QƏHR OLSUN MÜHARİBƏ

*Qafar Cəfərlinin “Şəhid bayraq”
dramı ətrafında düşüncələr*



(Əvvəli 4-cü səhifədə)

Bütün ölkə matəmə-yasa batır. Qəm, kədər paltarı geyinir. Hamı kədərdə - hürkdə. Sevinc yox nə gözdə, nə də üzdə. Dil topuq çalır. Ürək dördlə-nisgillə dolur-boşalır. Xəyal küskün-küskün dünyani dolaşır. Sevinc kədərlə, kədər sevincə qucaqlaşır kəndə, (şəhərə) şəhid tabutu gələndə.

Ağbirçək anaların gözlərində bulaqlartək yaşlar axır. Ağsaqqal atalar susqun-susqun lalolmuşlar kimi baxır. Nişanlı qızlar, əllərinə toy xinası yaxmir. Məhəbbət cütləri bir-birinə qəmli-kədərli baxır. Musiqi sədaları sanki qeybə çekilir - susur nağara -qaval, oxumur tar, çalınmir telli saz. Ucalmır göylərə xanəndə zəngülələri, şəqrar xalq mahniları - kəndə (şəhərə) şəhid tabutu gələndə.

Yuxarıdakı iki abzasda şəhid tabutu haqqında yazılınlar Bəbirli kəndinə də, Bəbirli kəndinin adət-ənənəsinə də dogma və əzizdir. Bəli, Bəbirli kəndinə Poladın (əslində Qurbanın) şəhid tabutu gətiriləndə rayon da, kənddə matəm karvanında yol gedirdi. Bükülmüşdə hamının beli, tutulmuş-lal olmuşdu hamının dili. Bu, rayonun çağıriş və səfərbərlik şöbəsində əməkdaş Rafiq və Bəbirli kənd icra nümayəndəsi Nəbi kişi arasındaki dialoqda özünü bir daha təsdiqləyir, özünü bir daha əyanıləşdirir. Hökumətin bu iki nümayəndəsi yanır-tökülür kəndin ağır taleyinə, özlərinin dərdi kimi yaşayır Fərhad kişiyyə üz və rən bu övlad matəmino: “Polad ailənin tək oğlu idi. Onun şəhidolma xəbərinə ata-anası dözə bilməz. Nədənsə, bu mühəribədə ailənin tək oğul övladlarından şəhid olanı çox oldu, komandır.. Mən gərək birbaşa gedib Fərhad kişi ilə görüşüm. Vəziyyəti ona başa salım. İnan ki, danişanda dilim-dodağım quruyur, nəfəsim tutulur. Deyirəm ki, bu dəqiqə ürəyim ağızından çıxıb yerə düşər. Mən belə oluramsa, indi gör onlar nə çəkir. Lənətə gəlmış mühəribə buna da bizi öyrəsdirdi”. (səh.125,126)

“Şəhid bayraq”da mühəribə səhnələri, mühəribə epi-zodları yoxdur. Top-tüfəng səsləri eşidilmir. Burada mühəribənin insan psixologiyalarına, insan talelərinə təsiri bədiiləşdirilir, mühəribənin faciələri ayrı-ayrı strixlərdə bədii sözün gücüylə görünə bilən səviyyəyə qaldırılır və görünən -duyulan nə varsa mühəribənin nəticəsi, mühəribənin cinayət faktı kimi dəyərləndirilir.

Dramaturq Qafar Cəfərlinin “Şəhid bayraq”, həm də mühəribə mövzulu hekayələri, povest və romanı nifrətlə doludur mühəribəyə, mühəribə havadarlarına, ölüm -qan çarvadalarına, onların vəhşi-yırtıcı ehtiraslarına. Həm dramaturq, həm də oxucuları (tamaşaçıları) Yer kürəsinin heç bir guşəsində bir güllənin atılmasına, bir puanın və raketin partlamasına, topun-pulemyotun gurlamasına belə əsla razı deyil, həm öz xalqına, həm də dünya xalqlarına sülh, əmin-amənlıq arzusundadırlar və üzünü hamiya, hər kəsə tutaraq var-gur səslərilə sanki belə hayqırırlar: Elə vuraq zərbəni biz qanlı hərbə, bir də talan salmasın nə Şərqə, Qərbə. Qəhr olsun Yer üzündən biryolluq mühəribə. Harda baş qaldırsa o endir, endir üstünə sən qətiyyətli zərbə. İmkan vermə yol alsın nə doğmaya, nə yada, nə də ki, bir qəribə.